


Erməni vandalizminin viran qoyduğu yurd yerlərimiz

FÜZULİ VƏ CƏBRAYIL RAYONLARININ İŞĞALINDAN 26 İL ÖTÜR



Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda ordu quruculuğu prosesinin həyata keçirilməməsi, vahid komandanlığın formalasdırılmasına, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düşər etdi. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına işgalçı Ermənistən öz məkrli planlarını həyata keçirə bildilər. 1993-cü il avqustun 23-də Cəbrayılı və Füzulinə ələ keçirən ermənilər işgal etdikləri həbir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar töredib, yerli sakinləri doğma torpaqlarından didərgin saldılar. Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərefindən işğal olundu, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı.

Füzuli rayonu Qarabağ dağ silsilesinin cənub-şərq ətəklərindən Araz çayınınadək sahəni əhatə edir. Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbelərdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazide 51 min nəfər məcburi köçkün məskunlaşdırılmışdır. Füzuli rayonu 1988-ci ildən başlayaraq mütemadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşgal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub. Rayon ərazisində yerleşen geniş meşə massivləri ile örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlükle qırılıb, Qoçehməd-

li kənd yolu boyunca ağaclar küləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərefindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərefində yandırılıb.

Ərazisi 1050 kv.km olan Cəbrayılı rayonunun da eyni tarixdə Ermənistən silahlı qüvvələri tərefində tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işgal altında qalıb. Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşdırılmışdır. Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyyət malik Cəbrayılı rayonunda yaşı 200-1600 olan 14 ədəd iri diametrlı Şərqiçinari və digər qiyamətli ağaclar, həmçinin Dağtumas kəndində "Divlər sarayı" adlanan mağara təbiet abidəsi kimi qorunurdu. Burada respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiyamətli ağaç növlərinən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiet güşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işgalçıları tərefindən dağdırıldıraq məhv edilib. Hər iki rayonun işğali Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub.

Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığı, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərefindən işğal olunduğunu təsdiq edən BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayılı və Qubadlı rayonlarının, noyabrın 12-də isə Zəngilan-

rayonunun işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etsə də bu qətnamələr hələ də yerinə yetirilməyib.

Uzun illərdən sonra - 2016-cı ilin aprel döyüslərində Silahlı Qüvvələrimiz düşmən üzərində böyük qələbə qazandı. Belə ki, 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin ekses-həmələsi ilə Cocuq Mərcanlı kənddən yerləşən Lələtəpə yüksəkliyi, o cümlədən ətraf ərazilər işgalçılardan azad olundu. Bu ərazilər özüñün hərbi-strateji üstünlüyü ilə seçilir. Belə ki Lələtəpə Füzuli və Cəbrayılı rayonlarını nəzarətdə saxlamağa imkan verən çox mühüm yüksəklikdir. Erməni hərbiçiləri bu yüksəkliyin verdiyi imkanlardan istifadə edərək ötən illər ərzində Qazaxlar, Mirzənəğili və Əhmədalılar kəndlərini, demek olar ki, daim atəş altında saxlayıblar.

Prezident İlham Əliyevin 2017-ci il 24 yanvar tarixli "İşğaldan azad edilmiş Cəbrayılı rayonun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamından sonra həmin yaşayış məntəqəsi abadlaşdırıb, gözəlləşib. Artıq kənd sakinləri öz doğma yurd-yuvalarına qayıdlılar. Onların rahat yaşayışı üçün bütün tədbirlər ən yüksək səviyyədə görülüb. Bu, əslində, Azərbaycanda Böyük Qayıdış Programının başlangıcıdır. Cocuq Mərcanlı kəndinin bərpası həm də işğalçı Ermənistana xəbərdarlıqdır. Yəni bu, o demekdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyaseti ilə heç vaxt barışmayacaq, ərazilərinin tapdaq altında qalması ilə razılaşmaya-çaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun may ayında dövlət sərhədi boyunca 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometr-rədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Gündüt kəndini azad etməsi bunu bir daha təsdiq edir. Bütün bunlar Ermənistəninin cinayətkar siyasi rəhbərliyinə xəbərdarlıq mesajıdır. Nə qədər ki gec deyil, Ermənistən rehberliyi bundan mənfiqi nəticə çıxarımalıdır.